

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm

Tədrisin təşkili və təlim

texnologiyaları üzrə prorektor v.i.e:

 dos. Zaur Məmmədov

" \_\_\_\_ " \_\_\_\_ 2025-ci il

### Fənn sillabusu

Ixtisas: 050706 – “Meşəçilik”

Fakültə: “Aqrar və mühəndislik”

Kafedra: “Aqrar elmlər”

#### I. Fənn haqqında məlumat:

Fənnin adı: S/f (Tullantısız oduncaq emalı).

Kodu: İPFS-B03

Tədris ili: III(2024-2025).

Semestr: VI

Tədris yükü: Cəmi 60 saat. Auditoriyadan kənar - 40 saat. Auditoriya saatı – 20 saat. (10 saat mühazirə, 10 seminar).

Tədris forması: Qiyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya N: 313

Saat: IV gün 1-ci saat üst həftə müh.; V gün 2-ci saat üst həftə seminar.

#### II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: müəllim Tağıyev Niyaz Tarverdi oğlu

Məsləhət günləri və saat: II- gün 14<sup>00</sup>.

E-mail ünvanı: niyaztagyev@yandex.com

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

#### III. Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas:

B.S. Səmədov “Odunşunaslıq və əmtəəşunaslıq”. Dərs vəsaiti. Gəncə, 2016.

1. S.Əliyeva “Materialşunaslıq”. Bakı, 2012.
2. П.В.Колодий, Е.П.Сигай, Т.А.Колодий “Meşə istismarı və əmtəəşunaslığının əsasları”. Moskva.
3. B.N.Uqolyev “Odunşunaslıq və meşə əmtəəşunaslığı”. Dərslik. Meşə sənayesi, 1986.
4. B.V.Protanskiy və S.A.Siromyatnikov “Lesoeksplotasiya”, 1961.
5. V.Q.Atrofen “Lesovodstvo”, 1961.
6. Y.V.Rubcov, N.A.Ivanova “Texnoloqiqeskiy proses proizvodstva orqaniçeskix iz otxodov derevisini. Amur, 2008.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün başqa fənnin tədrisi vacib deyil.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** İnsanların həyatında meşələrin rolü çox əhəmiyyətlidir. Meşə sahələrində aparılan qırıntı ərazilərində tədarük edilən oduncaq məhsulları məişətimizin eksər sahələrində istifadə edilir.

Əksər dövlətlərdə meşə sahələrində aparılan qırıntılar zamanı oduncağın yalnız 40% istifadə edilir. Qalan məhsil isə meşələrdə qalır. Bu da öz növbəsində meşə sahələrində əlavə yüklenməyə səbəb olur. Yeni meşələrin inkişafına mənfi təsir göstərir, yanğın təhlükəsini gücləndirir. Meşə ərazilərində müxtəlif zərərvericilərin yaranmasına və inkişaf etməsinə zəmin yaradır.

İnkişaf etmiş dövlətlərdə qarşıda duran əsas vəzifə meşə sahələrində aparılan qırıntılardan alınan oduncaq və xol-budaqların tam itkisiz tədarük edilməsidir. Qırıntı zamanı oduncaq materiallarının və oduncaqdan alınan tullantıların emalının təşkili qarşıda duran əsas vəzifə kimi tədarük edilmiş oduncağın səmərəli istifadə edilməsinə yönəlmüşdür. Bunun üçün tələbələrin tullantısız oduncaq tədarükü və emalını öyrənmək vacibdir.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır. **VIII. Qiymətləndirmə:** Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə.

- 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
- 7 bal – tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.
- 6 bal – tələbənin cavabı əsasən düzgündür.
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir.
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir.
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal – suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91 – 100	əla	A
2.	81 – 90	çox yaxşı	B
3.	71 – 80	yaxşı	C
4.	61 – 70	kafi	D
5.	51 – 60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri – kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X.Təqvim mövzu planı:..Mühazirə, 10 saat, seminar 10 saat. Cəmi: 20 saat.**

Təqvim mövzu planı:

Nö	Mövzu	(Müh) saat	(Sem.)	Tarix
1	Keçirilən mühazirə və seminar mövzuların məzmunu.	3	4	5
	<b>Mühazirə mövzuları</b>			
1.	<p>Mövzu 1:Tullantısız oduncaq emalı və vəzifələri. (Giriş).</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>Meşə sahələrində oduncağın səmərəli və itkisiz tədarük edilməsi tədbirləri.</li> <li>Ağac emalı müəssisələrində oduncağın tullantısız emalı texnologiyası.</li> <li>Meşə qırma sahələrində oduncağın itkisiz istifadə edilməsi sahəsində qarşıda duran vəzifələr.</li> <li>Meşələrin qırıntı aparan sahələrində tullantılardan təmizlənmənin müsbət cəhətləri.</li> </ol>	2		
2.	<p>Mövzu2:İnkişaf etmiş dövlətlərdə tullantısız oduncaq tədarükü.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>Ağacların kəsilməsi.</li> <li>Ağacların çeşidlənməsi.</li> <li>Ağacların yuxarı anbarlara daşınması.</li> <li>Xol-budaqların tədarükü və daşınması.</li> <li>Kötüklərin çıxarılması.</li> <li>Çıxarılmış kötüklərin xüsusi aqreqatlarda doğranılması və üzvi gübə kimi istidəsi.</li> </ol>	2		
3.	<p>Mövzu 3: Meşə sahələrində tullantısız oduncaq tədarükü və istifadəsinin avropa metodu. Rusyanın Biisk meşə təsərrüfatında oduncaq tədarükünün səmərəli istifadəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>Xidmət qırıntılarından alınan oduncağın itkisiz istifadəsi.</li> <li>Oduncağın təsərrüfatın emal kombinatına nəql edilməsi.</li> <li>Materialların kombinayda çeşidlənməsi.</li> <li>Taxta materialının istehsalı.</li> <li>Karkaz şalbanların hazırlanması.</li> <li>Fasad taxtalarının istehsalı.</li> <li>Taxta blokların istehsalı.</li> <li>Parket hazırlığı.</li> <li>Faner istehsalı.</li> <li>İş prosesində kombinatın işlənməsi üçün oduncaq tullantılardan istifadə edilməsi.</li> <li>Qırıntı sahəsində yiğilan xol-budaqların yol kənarına yiğilması.</li> <li>Yiğilmiş xol-budaqların xüsusi maşınlarla yonqar halına salınması.</li> <li>Doğranmış yonqarın anbarlara daşınması.</li> <li>İstilik qazanxanalarının yonqardan istifadə etməklə işlədilməsi.</li> <li>Qazanxanadan alınan istiliyin şəhər təsərrüfatlarında istifadə edilməsi.</li> </ol>	2		

	<p>16.Yanmış oduncaqdan alınan külün gübre kimi meşə təsərrüfatında istifadə edilməsi.</p> <p>17.Oduncaq qırıntıları ilə istifadə olunan qazanxanaların iqtisadi baxımdan səmərəliliyi.</p> <p>18.Yanacağın ekoloji baxımdan ətraf mühitətəsiri.</p>		
4.	<p>Mövzu4 :Tullantısız oduncaq emalının Komi və İsveçrə təcrübəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1.Meşə emal kombinatlarında istehsal prosesi.</li> <li>2.Taxta və taxta məmulatlarının hazırlanması.</li> <li>3.Kağız məmulatlarının hazırlanması.</li> <li>4.Preslənmiş taxta məmulatlarının hazırlanması.</li> <li>5.Modul tipli kombinatların yaradılması.</li> <li>6.Tədarük edilmiş oduncaqlardan efir yağlarının alınması.</li> <li>7.Brusların qabıqlardan təmizlənməsi.</li> <li>8.Ağac materiallarının müşarlanması.</li> <li>9.Müşarlanmış ağac materiallarının çeşidlərə ayrılması.</li> <li>10.Qəlbir taxtalardan əlavə xammalın istehsalı.</li> <li>11.Kombinat qazanxanalarının oduncaq tullantıları hesabına işlənməsi.</li> <li>12.Mişar sexlərində alınan yonqardan preslənmiş lövhələrin hazırlanması.</li> <li>13.Mebel tədarükü üçün xammal istehsalı.</li> <li>14.Mebel üzüklərinin istehsalı.</li> <li>15.Kağız emalı üçün xammal tədarükü.</li> <li>16.Uşaq oyuncاقları istehsalı.</li> <li>17.Yanacaq üçün qranula tədarükü.</li> </ol>	2	
5.	<p>Mövzu 5: Tullantısız oduncaq tədarükü və emalı sahəsində prespektiv layihələr. Tullantısız oduncağın tədarükü və emalının ekoloji cəhətləri.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1.Tullantıların ərazidən tam təmizlənməsinin gələcək meşələrin bərpasına müsbət təsiri.</li> <li>2.Yanığın təhlükəsizliyinin aradan qaldırılması.</li> <li>3.Ziyanvericilərin qarşısının alınması.</li> <li>4.Emal müəssisələrində alınan tullantıların ətraf mühitə təsiri.</li> <li>5.Oduncaqla istifadə olunan yanacağın iqtisadi cəhətdən səmərəliliyi.</li> <li>6.Oduncaq tədarükü zamanı itkinin tam minimuma endirilməsi.</li> <li>7.Yaşayış məntəqələrində oduncaq tullantılarından istifadə etməklə istilik sisteminin təşkili.</li> <li>8.Yaşayış məhəllələrinin və qəsəbələrinin meşə sahələrdən yığılan tullantılar hesabına istilik enerjisi təminatı.</li> <li>9.Meşə sahələrdə oduncağın qırılması, tədarükü və emal müəssisələrinə daşınmasında işlərin səmərəli şəkildə aparılması üçün maşın və menizmlər.</li> <li>10.Ağac emalı müəssisələrində yeni texnoloji mexanizmlərdən istifadə olunması.</li> </ol>	2	
	Cəmi:	10	

### Seminar məşqələlər;

s.n	Mövzunun adı	saat	tarix
1	Meşə sahələrində oduncağın səmərəli və itkisiz tədarük edilməsi tədbirləri.	2	
2	Ağacların kəsilməsi.Ağacların çeşidlənməsi.Ağacların yuxarı anbarlara daşınması.Xol-budaqların tədarükü və daşınması.Kötüklərin çıxarılması. Çıxarılmış kötüklərin xüsusi aqreqatlarda doğrəniləməsi və üzvi gübrə kimi istifadəsi istidəsi.	2	
3	Xidmət qırıntılarından alınan oduncağın itkisiz istifadəsi.Oduncağın təsərrüfatın emal kombinatına nəql edilməsi.Materialların kombinayda çeşidlənməsi.	2	
4	Meşə emal kombinatlarında istehsal prosesi.Taxta və taxta məmulatlarının hazırlanması.Kağız məmulatlarının hazırlanması.Preslənmiş taxta məmulatlarının hazırlanması.Modul tipli kombinatların yaradılması.	2	
5	Tullantısız oduncaq tədarükü və emalı sahəsində prespektiv layihələr. Tullantısız oduncağın tədarükü və emalının ekoloji cəhətləri.	2	
Cəmi		10	

#### **XI.Fənn üzrə tələblər:**

- meşə sahələrində qırıntı zamanı görüləcək texnoloji proseslərin bütün mərhələlərində yüksək keyfiyyətlə yerinə yetirilməsi;
- ağaç məhsullarını meşədən kənarlaşdırılması və çeşidlənməsi;
- emal müəssisələrində tullantısız oduncaq növlərinin işstehsalı;
- tullantısız oduncaq emalının iqtisadi cəhətdən səmərəliliyi.

#### **XII Fənn üzrə təlim nəticələri:**

- Meşə ərazilərindəki qırıntı sahələrində oduncağın itgisiz tədarükü;
- Meşə emalı müəssisələrində tullantısız oduncaq emalı prosesi;
- Emal edilmiş ağaç materiallarının istehsalı zamanı tullantıların səmərəli istifadəsi.

#### **XIII.Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi**


#### **XIV kollekvum sualları:**

- 1.Meşə sahələrində oduncağın səmərəli və itkisiz tədarük edilməsi tədbirləri.
- 2.Ağaç emalı müəssisələrində oduncağın tullantısız emalı texnologiyası.
- 3.Meşə qırma sahələrində oduncağın itkisiz istifadə edilməsi sahəsində qarşıda duran vəzifələr.
- 4.Meşələrin qırıntı aparan sahələrində tullantılardan təmizlənmənin müsbət cəhətləri.
- 5.Ağacların kəsilməsi və çeşidlənməsi.
- 6.Ağacların yuxarı anbarlara daşınması.
- 7.Xol-budaqların tədarükü və daşınması.
- 8.Kötüklərin çıxarılması.

9. Çıkarılmış kötüklərin xüsusi aqreqatlarda doğrulanması və üzvi gübə kimi istidəsi.

10. Xidmət qırıntılarından alınan oduncağın itkisiz istifadəsi.

## XV imtahan sualları

1. Meşə sahələrində oduncağın səmərəli və itkisiz tədarük edilməsi tədbirləri.
2. Ağac emalı müəssisələrində oduncağın tullantısız emalı texnologiyası.
3. Meşəqırma sahələrində oduncağın itkisiz istifadə edilməsi sahəsində qarşıda duran vəzifələr.
4. Meşələrin qırıntı aparan sahələrində tullantılardan təmizlənmənin müsbət cəhətləri.
5. Ağacların kəsilməsi və yuxarı anbarlara daşınması.
6. Xol-budaqların tədarükü və daşınması və Yığılmış xol-budaqların xüsusi maşınlarla yonqar halına salınması.
7. İstilik qazanxanalarının yonqardan istifadə etməklə işlədilməsi.
8. Oduncaq qırıntıları ilə istifadə olunan qazanxanaların iqtisadi baxımdan səmərəliliyi.
9. Xidmət qırıntılarından alınan oduncağın itkisiz istifadəsi.
10. Oduncağın təsərrüfatın emal kombinatına nəql edilməsi.
11. Materialların kombinayda çeşidlənməsi.
12. Taxta materialının, fasad taxtalarının və taxta blokların istehsalı.
13. Parket hazırlığı və faner istehsalı.
14. İş prosesində kombinatın işlənməsi üçün oduncaq tullantılardan istifadə edilməsi.
15. Modul tipli kombinatların yaradılması.
16. Tədarük edilmiş oduncaqlardan efir yağlarının alınması.
17. Brusların qabıqlardan təmizlənməsi və ağac materiallarının mişarlanması.
18. Mişarlanmış ağac materiallarının çeşidlərə ayrılmaması.
19. Qəlbir taxtalardan əlavə xammalın istehsalı.
20. Kombinat qazanxanalarının oduncaq tullantıları hesabına işlənməsi.
21. Mişar sexlərində alınan yonqardan preslənmiş lövhələrin hazırlanması.
22. Mebel tədarükü üçün xammal və mebel üzvlüklerinin istehsalı.
23. Kağız emal üçün xammal və yanacaq üçün qranula tədarükü.
24. Meşə emal kombinatlarında istehsal prosesi.
25. Taxta və taxta məmulatlarının hazırlanması.
26. Kağız məmulatlarının hazırlanması.
27. Preslənmiş taxta məmulatlarının hazırlanması.
28. Oduncaq tədarükü zamanı itkinin tam minimuma endirilməsi.
29. Yaşayış məntəqələrində oduncaq tullantılarından istifadə etməklə istilik sisteminin təşkili.
30. Yaşayış məhəllələrinin və qəsəbələrinin meşə sahələrdən yığılan tullantılar hesabına istilik enerjisi təminatı.
31. Meşə sahələrində oduncağın qırılması, tədarükü və emal müəssisələrinə daşınmasında işlərin səmərəli şəkildə aparılması üçün maşın və menizmlər.
32. Ağac emalı müəssisələrində yeni texnoloji mexanizmlərdən istifadə.
33. Tullantıların ərazidən tam təmizlənməsinin gələcək meşələrin bərpasına müsbət təsiri.
34. Yanığın təhlükəsizliyinin aradan qaldırılması.
35. Ziyańvericilərin qarşısının alınması.

S/f (Tullantısız oduncaq emalı) fənninin sillabusu 050706 – “Meşəçilik” ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus “Aqrar elmləri” kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 dekabr 2024-cü il protokol 04).

Fənn müəllimi:  b.m. N.T.Tağıyev.

Kafedra müdürü :  dos.I.C.Kərimov.